

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI GEOLOGİYA İNSTITUTU
AZƏRBAYCAN PALEONTOLOGİYA CƏMİYYƏTİ



Hörmətli həmkarlar!

SİZİ

AZƏRBAYCAN PALEONTOLOGİYA CƏMİYYƏTİNİN

I Sessiyasında

iştirak etməyə də'vət edirik
Bakı, H.Cavid 29A, AMEA Geologiya İnstitutu
2-3 noyabr 2009 -cu il

Sessiyanın mövzusu:

ÜZVİ ALƏM VƏ ÇÖKMƏ PALEOHÖVZƏLƏRİN GEOLOJİ TARİXİNİN BƏRPASI

BİRİNCİ SİRKULYAR

Sessiyanın rəsmi dilləri: azərbaycan, rus, ingilis

Sessiyada mə'uzələr şifahi və stend-sərgi şəklində olacaq. Mə'ruzələrin müddəti – 20 dəq.

Təşkilat komitəsi

Əlizadə Ak.A., AMEA akademiki (sədr)
Məmmədov A.B., g.m.e.d. (sədr müavini)
Babayev Ş.Ə., g.m.e.d
Qasımzadə A.Ə., g.m.e.n. (elmi katib)
Atayeva E.Z., g.m.e.n.
Əfəndiyeva M.Ə. g.m.e.n.

Əlaqə mə'lumatları

E-mail:
azerkasumzadeh@rambler.ru
az_pal_society@yahoo.com
Faks: (99412) 497 52 85
Təşkilat komitəsinin katibliyi:
Qasımzadə Azər Əliağa oğlu
Əhmədova Samirə Arif qızı
Babazadə Əfşan Nazim qızı

Sessiya haqqında mə'lumatlar

www.gia.az

www.azerkasumzadeh.narod.ru

www.paleoazerbaijan.narod.ru

Saytlarında

Materialların təqdim edilmə müddətləri:

Qeydiyyat forması –1 iyun 2009-cu ilə kimi.
Dərc olunmaya təqdim olunan məruzələrin tezisləri – 1 avqust 2009-cu ilə kimi.
Proqramın elektron formada göndərilməsi – 15 sentyabr 2009-cu ilə kimi.
Hər bir iştirakçı bir mə'ruzənin müəllifi və digərinin həmmüəllifi ola bilər.
Sessiyanın başlanmasına qədər onun materialları nəşr olunacaq.

Qeydiyyat forması

Soyadı	
Adı	
Atasının adı	
Təşkilat	
Elmi dərəcə, vəzifə	
Poçt ünvanı	
E-mail	
Əlaqə telefonu/faks	
Mə'ruzənin adı	
Həmmüəlliflər	(soyadı, adı, atasının adı tam yazılmalı)
İştirak forması	Şifahi, stend-sərgi, tezislərin çap olunması şərti ilə qiyabi, mə'ruzəsiz (lazım olmayanları silin)

Tezislərin tərtib edilmə qaydaları

Mə'ruzənin adı

(Times New Roman 12 bold)

1 sətir boş

Müəlliflər

(Times New Roman 12 normal)

1 sətir boş

¹Təşkilat, şəhər, e-mail

²təşkilat, şəhər, e-mail

(Times New Roman 9 normal)

2 sətir boş

Tezislərin həcmi (şəkil, ədəbiyyatla birlikdə) 4 səhifədən artıq olmamalı, format – Microsoft Word, şrift – Times New Roman 12, sətirlər arası interval – 1. Biblioqrafik istinad [1] şəklində olmalıdır. Ədəbiyyatın siyahısı - əlifba qaydası ilə. Düsturlar Microsoft Equation- da yığılmalıdır. Hər bir şəkil və cədvəl (ağ-qara) ayrı faylda (fayllarda) olmalıdır.

Mə'ruzələrin əlyazmaları yalnız təşkilat komitəsinin elektron poçtuna fayl-əlavələr ilə “APC-nin-sessiyası” mövzusu ilə göndərməlidir.

Fayl-əlavə birinci müəllifin soyadı ilə adlandırılır (məsələn: Məmmədov doc, Məmmədov_etc doc – mətnlər üçün; Məmmədov_fig1, Məmmədov_etc_fig1- qrafik materiallar üçün).

Məqalənin mətni aşağıdakı struktur hissələrdən ibarət olmalıdır: Giriş; Material və metod; Öyrənilmə səviyyəsi (tarixi); Nəticələrin müzakirəsi; Nəticə; Ədəbiyyat.

Ədəbiyyat (Times New Roman 9, normal)

1. Ализаде Ак.А. Меловые белемниты Азербайджана. Москва: «Недра», 1972. 280 с. (*Kitablar üçün*)
2. Касумзаде А.А., Ахмедова С.А., Рогов М.А. Нижнемеловые аптихи Юго-Восточного Кавказа (Азербайджан) и их стратиграфическое значение // Геология и нефтегазоносность Юга России. Материалы научно-практической конференции (9-11 сентября 2008 г.). Труды Института геологии ДНЦ РАН. Выпуск N 52. Махачкала, 2008. S. 74-77. (*konfrans materialları üçün*)
3. Mamedov A.B., Rzhonsnitskaja M.A. Devonian of the South Transcaucasus: Zonal subdivision, boundaries of series and stages, correlation. // Courier Forschungsinstitut Sencken berg (CFS). 75 – Frankfurt a M., 1985, № 75. P. 135-156. (*xarici nəşrlər üçün*)

Məqalənin mətninə daxil edilmiş qrafik materiallarla birlikdə kağıza çap olunmuş variantını təqdim etmək vacibdir. Başqa şəhərlərdən və xarici ölkələrdən olan iştirakçılar çap olunmuş variantın əvəzinə onun PDF- formatlı elektron formasını elektron poçt vasitəsi ilə göndərə bilərlər.

Müəlliflər istifadə etdikləri faktiki materialın, coğrafi adların yazılışının, sitat və bibliografik istinadların dəqiqliyinə görə məsuliyyət daşıyırlar.

Növlər və cinslər kursiv ilə, daha yüksək taksonlar və zona adları normal şriftlə yazılır.

Təşkilat komitəsi baxılmağa digər nəşrlərdə çap olunmamış yalnız orijinal, yuxarıda göstərilən struktur tələblər əsasında tərtib edilmiş mə'ruzələri qəbul edir. Bu tələblərə cavab verməyən mə'ruzələr baxılmayaraq çap olunmayacaqlar.

Mehmanxana və mədəni proqram haqqında mə'lumat II sirkulyarda veriləcək.

TƏŞKİLAT KOMİTƏSİ